



Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyası

Hüquqi və fiziki şəxslərin sənaye parkında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın və yeni investisiya layihəsi üzrə sərmayə qoyuluşunun minimal hədlərinin müəyyən edilməsi haqqında

Qərar № 13

Bakı şəhəri, 3 sentyabr 2013-cü il

Azərbaycan Respublikası [Vergi Məcəlləsinin](#) 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrinə uyğun olaraq və «Sənaye parkları haqqında Nümunəvi Əsasnamə»nin təsdiqi barədə» Azərbaycan Respublikası Prezidentinin [24 aprel 2013-cü il tarixli, 865 nömrəli](#) Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin [2006-cı il 13 fevral tarixli, 363 nömrəli](#) Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nin 17-1.2-ci və [2006-cı il 28 fevral tarixli, 504 nömrəli](#) Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası **qərara alır**:

1. Hüquqi və fiziki şəxslərin Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın minimal həddi 5.000.000 (beş milyon) manat həcmində müəyyən edilsin.
2. Hüquqi və fiziki şəxslərin Balaxanı Sənaye Parkında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın minimal həddi 500.000 (beş yüz min) manat həcmində müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrinə uyğun olaraq, yeni investisiya layihəsi üzrə sərmayə qoyuluşunun minimal həddi sənaye parkının ərazisində təqdim olunan təsərrüfat və digər vergitutma obyektinə qoyulmuş investisiyanın 50 faizi həcmində müəyyən edilsin.

4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 03.09.2013-cü il tarixli iclasının protokolu.

Sədr, iqtisadi inkişaf naziri

Şahin MUSTAFAYEV

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat № 15201309030013

© «VneshExpertService» LLC